



**Orta dəhliz
əsas dəhlizə
çevrilir**

**Bu marşruta beynəlxalq
miqyasda maraq artmışdır**

Orta dəhlizin üstünlüklerindən biri de bu məşrutla avtomobil və dəmir yolu ilə yükdaşımaların mümkün olmasıdır. Belə ki, Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşımışa şəbəkələrini birləşdirir. Bu dəhlizə xas olan multimodal nəqliyyat infrastrukturunu Xəzər və Orta dəhlizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa dəmir yolu sistemi ilə birləşdirir. Dəhlizin belə çevikliyi qısa müddət ərzində müxtəlif ölkələrdəki istehlakçıların ehtiyaclarına və logistik tələblərinə uyğunlaşmağa imkan verir.

Son vaxtlar Avropa ölkələri və orada yükdaşımı ilə məşğul olan logistika şirkətləri ölkəmizdən keçən "Şərq-Qərb" marşrutuna xüsusi maraq göstərirler. Avropa İttifaqının Orta dəhlizdə infrastrukturun bərpası üçün 10 milyard avro ayırmak istəməsi də bununla bağlıdır.

Çexiyada fealiyyət göstərən "MALBI-trans" beynəlxalq nəqliyyat-logistika şirkəti Orta dəhliz-dən istifadə etmək üçün pilot layihə həyata keçirir. Bu o deməkdir ki, böyük işlər görmək üçün ilk adımlar atılır. Şirkət Ruminiya, Konstansa limanı, sonra Bakı və Qazaxistandan keçməklə pilot qatarlarının yola salınmasına hazırlaşır. Məlumat üçün bildirək ki, Cəxivanın logistika şirkəti Avropanın hər verinə-

o cümledeñ Rusiyaya, MDB-yə, Çinə, Türkiyəyə və İrana ixrac, idxal, tranzit xidmətləri göstərir.

İsveçrə də Orta dəhlizin inkişafına və onun imkanlarından səmərəli istifade üçün bir çox təklif irəli sürür. Bu ölkə marşrutun nəqliyyat və logistika imkanlarını dövrün tələbinə uyğun modernləşdirilməsini təklif edir. İsveçrəlilər bu qənaət-dədirlər ki, dəhliz vasitəsilə yüklerin daşınmasının sadələşdirilməsi onun ticarət əhəmiyyətini daha da artıracaq. Təkmilləşdirilmiş və sadələşdirilmiş prosedurlar qlobal təchizat zəncirlərinə və bazarlarına çıxışları yaxşılaşdıracaq ki, bu da İsveçrə şirkətinin Orta dəhlizdən istifadəyə olan marağını daha da artıracaq.

Antiazərbaycançı şəbəkənin qərəz kampaniyası iflasa məhkumdur

Qərb təsisatları COP29 ərəfəsində ölkəmizə qarşı yenidən böhtan kampaniyasına başlayıblar

Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı, "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi də bu ölkənin Azərbaycana qarşı növbəti əsəssiz və qərəzli münasibətinin göstəricisidir.

Azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya, küt-

ləvi qətlamlara, soyqırımlarına məruz qalmasını, tarixi yurdlarından didərgin salıman bir milyondan çox insanın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini, Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistənin işğali altında olmasını, bu müddət ərzində o ərazilərdə işgalçı ölkə tərəfindən talanların həyata keçirilməsini, tarixi, dini, mədəni irlərin vandalizmle üzləşməsini heç zaman tənqid etməyən, beynəlxalq hüquq ayaqları altına ataraq bütün bu cinayətlərə göz yuman müstəmləkəçi Fransanın indi Azərbaycanı nələrdəsə ittiham etməsi qərəz və ədalətsizlikdən başqa bir sev devil

Atdiği bütün addımlarda beynoxalq hüquq əsas götürən Azərbaycan torpaqlarını işğaldan azad edərkən BMT-nin dörd qətnaməsini yerinə yetirərək tarixi ədaləti bərpa edib. 

İndiyədək Bakıda və Abşeron yarımadasında intensivliyinə görə bu günlərdəki kimi güclü yağış müşahidə olunmayıb

Məlum olduğu kimi, oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında arabir ley-san xarakterli yağış yağdı. Yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub.

AZERTAC xəbər verir ki, oktyabrın 21-i gündüzdən 22-ci səhərədək düşən yağışının miqdarı Binədə 86 millimetr (aylıq normanın 306 faizi), Maştağada 60 millimetr (aylıq normanın 150 faizi), Piralla-hıda 47 millimetr (aylıq normanın 197 faizi), Çilov adasında 37 millimetr (aylıq normanın 159 faizi), Bakıda 32 millimetr (aylıq normanın 114 faizi), Sumqayıtda isə 14 millimetr (aylıq normanın 52 faizi) təşkil edib.

Bu günlərdə müşahidə olunan yağıntıının miqdarı aylıq normanın 3,5 misli qədər olub ki, bu da Bakıda və Abşeron yarımadasında indiyədək misli görünməyən

Xatırladaq ki, bundan əvvəl intensivliyin görə ən güclü yağışlar 2019-cu il sentyabrın 3-də qeydə alınıb. Belə ki, həmin gün Sumqayıtda 27 millimetr (aylıq normanın 100 faizi), Bakıda 18 millimetr (aylıq normanın 64 faizi), Maştağada 12 millimetr (aylıq normanın 20 faizi) düşüb.

Qeyd edək ki, intensiv yağışlılarla əla-qədar Bakı şəhəri və Abşeron rayonu əra-zisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün ai-diyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fealiyyət göstərir və birgə tələb olunan işləri həyata keçirir.

Şuşada doğulan körpənin
səsi Zəfərimizin sədasıdır

Şuşadan gələn uşaq qığıltısından sonra bu gözəl, bənzərsiz diyardan dünyaya hamımız üçün doğma və əziz olan ana laylası da yayılacaq. Ana laylası ilə körpə qığıltısı bir-birinə qarışıb gözəl harmoniya yaradacaq. Yeri, göyü özünə heyran edəcək insanları sehrinə salacaq.

Məcburi köçkünlükdən sonra Şuşada ilk doğulan qız uşağına Mehriban adı veriblər. Adı ilə böyüsün. Mehriban adı bir çox gözəl mənəni ifadə edir. Hər şeydən əvvəl Mehriban mehribanlıq, həmrəylik, birlik, barışq, sülh, qardaşlıq, dostluq, sirdaşlıq və əmin-amanlıq deməkdir. Deməli, bundan sonra dünyamızda əmin-amanlıq olacaq, mühabibə ocaqlarına sakitlik çökəcək, sülh yaranacaq. Gurlayan silahların səsi Şuşadan gələn uşaq güləltənəyi içinde işidilənən olacaq.

Şuşadan gələn uşaq qıqlıtsının içində eşidilməz olacaq. Şuşadan gələn körpə qıqlıtsı həm də dünyada başımızı ucadan uca edən Zəfərimizin, Qələbəmizin səsidi. Bu səsin sədasi heç vaxt kəsilməyəcək. Bu səs gurladıqca gurlayıb dünyaya səs salacaq. Dostlarımızı sevindirəcək, düşmənləri-

mizi xar edəcək.
Şuşadan gələn körpə qıqlıtı yalnız və yalnız başlangıçdır, ilkdir. Hələ qarşıda neçə belə sevinc dolu sabahlarım var, günlərimiz var. Bundan sonra işğaldan azad olunmuş bölgələrdə neçə-neçə oğlumuz, qızımız doğulacaq. Hələ Qara-bağdan, başqa bölgələrdən gələn körpə qıqlıtlarının sədasını, səsini çox eşidəcəyik, çox sevinəcəyik. Deməli, körpə qıgiltiları çoxaldıqca Zəfərimizin, Qələbəmizin səsi daha da gurlaşacaq.



"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan


"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının

Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 nömrəli


Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şəkil 1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı (üz tərəf)



Şəkil 2. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı (arxa tərəf)



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Əsasnamə"nin təsdiq edilmiş barədə" 2021-ci il 19 fevral tarixli 1290 nömrəli və "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında" 2024-cü il 7 mart tarixli 16 nömrəli fərمانlarının içərisi ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri"nin təsdiq edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2005, № 10, maddə 909 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. admında (hər iki haldə), 1-ci və 2-ci hissələrdə "Xüsusi Dövlət Mühafizə" sözleri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;

2. homin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri" üzrə:

3.1. admında "Xüsusi Dövlət Mühafizə" sözleri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;

3.2. birinci hissədə "Xüsusi Dövlət Mühafizə" sözleri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz olunsun və homin hissəyə "ibarətdir" sözündən sonra "(Şəkil 1, 2)" sözləri əlavə edilsin;

3.3. üçüncü hissəyə "7 sm-dir" sözlərindən sonra "(Şəkil 1)" sözləri əlavə edilsin;

3.4. dördüncü hissə üzrə:

3.4.1. birinci cümlədə "Milli Qvardiyanın emblemi (hündürlüyü 48 sm)" sözleri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin emblemi (diametri 48 sm)" sözleri ilə əvəz edilsin;

3.4.2. ikinci cümlədə "Xüsusi Dövlət Mühafizə" sözleri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;

3.4.3. üçüncü cümlədə "136" rəqəmləri "125" rəqəmləri ilə, "5,5 sm-dir" sözleri "16 sm-dir (Şəkil 2)" sözləri ilə əvəz edilsin;

3.5. altıncı hissədə "2,5" rəqəmləri "250" rəqəmləri ilə əvəz edilsin;

3.6. 7-ci hissəyə "nikellənmis" sözündən sonra "aypara və ulduz şəklində" sözləri əlavə edilsin;

4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının şəkilləri yeni təsvirdə verilən (əlavə olunur).

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1."Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri" təsdiq edilsin (əlavə olunur).

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 oktyabr tarixli Fərmani ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında ƏSASNAMƏ

1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra Agentlik) rəsmi emblemi Agentliyin rəsmi emblemi. Rəsmi emblem Agentliyin bir ornekdaşına Agentliyin fəaliyyət istiqamətlərində uyğun məsələlər üzrə vozifələrinə vidişanla və layiqinə yerinə yetirmek borcum xatırladır.

2. Agentliyin rəsmi emblemi Agentlik ornekdaşlarının, homçının silah, xüsusi vasitə, texnika və digər əmlakin Agentliyin monsabiyətini bildirən nişandır.

3. Agentliyin rəsmi emblemi Agentliyin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Agentliyin rəsmi emblemi

onun blanklarında, inzibati binalarının adı göstərilən lövhələrində yerləşdirilə bilər.

4. Agentliyin rəsmi embleminin təsvirində istifadəyə aşağıdakı hallarda yol verilir:

4.1. Agentliyin çap məhsullarında, kino, video, fotomateriallarda;

4.2. Agentliyin sifarişi ilə hazırlanmış reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vimpeller, saatlar, medallionlar, dəftərxana lövazimatları, suvenirlər və digər məhsullar).

**"Azərbaycan Respublikası
Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyinin rəsmi embleminin təsviri" nə əlavə**



"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahi sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahi sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarını höye keçiriləlməsini tömən etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Sazişin qüvvəyə minməsi üçün zoruri olan döv-

lətdaxili prosedurların yerino yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildirilsə gəndərsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

"Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1."Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə tömən etsin" rəsmi emblemin təsvirində istifadəyə aşağıdakı məlumat versin;

2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi geyim forması ilə tömən etsin;

4. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi geyim forması ilə tömən etsin;

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları"ni bəy

ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həlli üçün zoruri tədbirlər görsün.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Azərbaycan ilə Türkiyə arasında müdafıə sənayesi sahəsi üzrə müzakirələr aparılıb

Azərbaycanın müdafıə sənayesi naziri Vüqar Mustafayev "SAHA EXPO 2024" Beynəlxalq Müdafıə, Aviasiya və Kosmik Sənaye Sənayesində istirak məqsədilə Türkiyədə səfərə gedir.

Xatırladaq ki, Azərbaycanın tədbirdə Müdafıə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafıə Sənayesi Holdingi" Qapalı Səhmdar Comiyəti təmsil edir.

"SAHA EXPO 2024" sərgisində açılan Azərbaycan standında 57 adda müdafıə toyinatlı məhsullar

təqdim olunub. Bura iri və ortaçaplı snayper tüfəngləri, müxtəlif çaplı minaata, avtomatlar, iricəli pulem-

yotlar, avtomatik top və qumbaraatanlar, eləcə də hömən silahlıların sursatları daxildir.





Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 461

QƏRAR

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddosunun səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərar ahr:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56 (Cild I); 2024, № 3, maddə 359) ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.6-ci bəndin a) abzasına "təqdim etmək" sözlərindən sonra "(akkredito edilmiş mərkəz tərəfindən imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiyası ehtiyatlarından və sistemlərindən olda etdiyin məlumatlar istisna olmaqla)" sözləri əlavə edilsin:

2. Aşağıdakı məzmunda 3.1-1.3-3-cü bəndlər əlavə edilsin:

"3.1.1. Xidmətlərin göstərilməsi məsafədən həyata keçirildikdə akkredito edilmiş mərkəz biometrik identifikasiya vasitəsilə müraciət etmiş şəxsin kimliyini təsdiq edir. Bu zaman şəxsin müraciəti, sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkredito vəziyyəti barədə müraciət etmiş şəxsin məlumatlandırılmasında və müqavilənin imzalanması akkredito edilmiş mərkəzin program təminatı vasitəsilə həyata keçirilir.

3.1.2. Xidmətlərin göstərilməsi biometrik identifikasiya vasitəsilə həyata keçirildikdə, müraciət etmiş şəxsin müyyənlendirilməsi üçün aparılan sorğu-axtarış işlərinə dair informasiya və biometrik məlumatlar, həmçinin şəxsin müraciətinin öks etdirən videomaterialları akkredito edilmiş mərkəzin məlumat bazasında saxlanılır.

3.1.3. Xidmətlərin göstərilməsi bu Qaydaların 3.1-1-ci bəndində uyğun olaraq həyata keçirildikdə akkredito edilmiş mərkəz tərəfindən bu Qaydaların 3.2-ci bəndindən və 16.1-ci bəndi ilə müyyən edilmiş standartlarda və texniki tələblərdə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət həkimiyəti və yerli özüntüdəarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydalarının 3.2-ci bəndində qeyd edilən sonərlər (məlumatlar) imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiyası ehtiyatlarından və sistemlərindən olda edilir. Bu mümkün olmadıqda homin sonərlər (məlumatlar) müraciət etmiş şəxsin tərəfindən elektron qaydada akkredito edilmiş mərkəzə təqdim olunur".

3. 3.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.11. Mərkəzdə imza sahibinin şəxsiyətinin müyyənlendirilməsindən sonra, vərilişlər daşıyıcısında və ya məsafədən idarə edilən imza vasitəsində təqdim edilmiş imza yararına və yoxlama məlumatlarının, kağız daşıyıcısında və ya elektron formada sertifikatın alınmasına, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın aparılmasını kağız və ya elektron jurnalda təsdiq edir".

4. Aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:

"7.1-1. Mərkəz elektron imza yararına məlumatlarının vərilişlər daşıyıcısı (elektron imza tokeni, təhlükəsizliyi təmin edən parollu plastik kart və s.) formasında olan imza vasitəsində və ya məsafədən idarə olunan və təhlükəsizliyi təmin edən imza vasitəsində (mobil cihaz və s.) təqdim edir".

5. 16-ci hissənin adında "SƏNƏDLƏR" sözü "TƏLƏBLƏR" sözü ilə əvəz edilsin.

6. 16.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 462

QƏRAR

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Beynəlxalq Muğam Mərkəzinə "Beynəlxalq" statusunun verilməsi haqqında

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu-nun tətbiqi ilə bağlı əlavə tədbirlər və "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanının 1.2-ci bəndində əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərar ahr:

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

QƏRAR

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddosunun səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərar ahr:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56 (Cild I); 2024, № 3, maddə 359) ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.6-ci bəndin a) abzasına "təqdim etmək" sözlərindən sonra "(akkredito edilmiş mərkəz tərəfindən imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiyası ehtiyatlarından və sistemlərindən olda etdiyin məlumatlar istisna olmaqla)" sözləri əlavə edilsin:

2. Aşağıdakı məzmunda 3.1-1.3-3-cü bəndlər əlavə edilsin:

"3.1.1. Xidmətlərin göstərilməsi məsafədən həyata keçirildikdə akkredito edilmiş mərkəz biometrik identifikasiya vasitəsilə müraciət etmiş şəxsin kimliyini təsdiq edir. Bu zaman şəxsin müraciəti, sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkredito vəziyyəti barədə müraciət etmiş şəxsin məlumatlandırılmasında və müqavilənin imzalanması akkredito edilmiş mərkəzin məlumat bazasında saxlanılır.

3.1.2. Xidmətlərin göstərilməsi bu Qaydaların 3.1-1-ci bəndində uyğun olaraq həyata keçirildikdə akkredito edilmiş mərkəz tərəfindən bu Qaydaların 3.2-ci bəndindən və 16.1-ci bəndi ilə müyyən edilmiş standartlarda və texniki tələblərdə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət həkimiyəti və yerli özüntüdəarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydalarının 3.2-ci bəndində qeyd edilən sonərlər (məlumatlar) imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiyası ehtiyatlarından və sistemlərindən olda edilir. Bu mümkün olmadıqda homin sonərlər (məlumatlar) müraciət etmiş şəxsin tərəfindən elektron qaydada akkredito edilmiş mərkəzə təqdim olunur".

3. 3.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.11. Mərkəzdə imza sahibinin şəxsiyətinin müyyənlendirilməsindən sonra, vərilişlər daşıyıcısında və ya məsafədən idarə edilən imza vasitəsində təqdim edilmiş imza yararına və yoxlama məlumatlarının, kağız daşıyıcısında və ya elektron formada sertifikatın alınmasına, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın aparılmasını kağız və ya elektron jurnalda təsdiq edir".

4. Aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:

"7.1-1. Mərkəz elektron imza yararına məlumatlarının vərilişlər daşıyıcısı (elektron imza tokeni, təhlükəsizliyi təmin edən parollu plastik kart və s.) formasında olan imza vasitəsində və ya məsafədən idarə olunan və təhlükəsizliyi təmin edən imza vasitəsində (mobil cihaz və s.) təqdim edir".

5. 16-ci hissənin adında "SƏNƏDLƏR" sözü "TƏLƏBLƏR" sözü ilə əvəz edilsin.

6. 16.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Beynəlxalq Muğam Mərkəzinə "Beynəlxalq" statusunun verilməsi haqqında

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu-nun tətbiqi ilə bağlı əlavə tədbirlər və "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanının 1.2-ci bəndində əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərar ahr:

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 460

QƏRAR

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

"Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Səorəncəminin 2.1-ci bəndində uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərar ahr:

"Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992 (Cild I); 2024, № 1, maddə 92, № 4, maddə 459, № 7, maddə 901) 2-ci hissəsində "2024-cü il oktyabrın 1-dən 2025-ci il yanvarın 1-dən" sözləri ilə əvvəl edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

İƏT-ə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri COP29-a hazırlıq barədə məlumatlandırılıb

Oktjabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev ilə birgə İsləm Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüş keçirilir.

Oktjabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev ilə birgə İsləm Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüş keçirilir.

prinsipi osasında həllinin vacibli qeyd olunub.

Görüşdə ölkəmizin COP29

sədilikli, əsas baxış və prioritetlər, bir sıra istiqamətlər,

xüsusişli iştirakçıların sədilikliliyi ilə bağlıdır.

Xarici işlər nazırlığının qərəbəndən

azərbaycanlı işlər məsələləri

şöbəsinin müdürü Hikmet Hacıyev ilə birgə COP29

sədilikli, əsas baxış və prioritetlər, bir sıra istiqamətlər,

xüsusişli iştirakçıların sədilikliliyi ilə bağlıdır.

Xarici işlər nazırlığının qərəbəndən

azərbaycanlı işlər məsələləri

şöbəsinin müdürü Hikmet Hacıyev ilə birgə COP29



Milli Məclisin iclasında

Oktobre 22-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvələc iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələrdə Milli Məclis Sodrinin müavini Ziyafət Əsgərov, komitə sədrəri Fazıl Mustafa, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Əziz Ələkberov, Aydin Mirzəzadə, Müşfiq Cəfərov, Razi Nurullayev, Ramil Həsən çıxış ediblər.

Cıxışlarda bildirilib ki, Azərbaycanın Vətən müharibəsi vo antiterrör orçutlaması tətbiqindən sonra da dəşmən xalqımız qarşı mına terrorunu vo informasiya müharibəsinə davam etdirir. Qəribi Azərbaycandan vəhşicəsimə qovulmuş azərbaycanlıları öz doğma evlərinə qayıtmamasına razılıq vermir. Vurğulanıb ki, belə həlli məqəmdə Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Qəribi Azərbaycan əcməsinə gəliş vo orada etdiyi tarixi çıxış soydaşlığını öz doğma yurdlarında qayıdıb ilə bağlı mühərbişində yeni sehifə açdı. Dövlət başçısının diqqət vo qayğısı sayasında Qəribi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi vo insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunması tömən edildi.

Bu məsələdə Milli Məclisin də fəaliyyəti xüsusi qeyd edilərək, parlamentin Sodri Sahibə Qafarovannı təsəbbüsü ilə Qəribi Azərbaycana qayıdıla bağlı dörfələrin ictihadı dönmələrinə keçirildiyi, bunun müxtəlif atəşlərinin geniş müzakirə edildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, bildirilib ki, Milli Məclisin Sodri Qəribi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmış hückumun gercəkləşməsi nə dəstək verək məqsədi ilə parlamentdə Qəribi Azərbaycana Qayıdı üzrə Təsəbbüs Qurupunun yaradılması barədə səroncamız imzalayıb. Bu müvəzənən comiyyətdə böyük maraq doğurduğu, bu istiqamətdə parlament soviyəsində işlərin daha gücləndirilməsinə tokan verəcəyi qeyd olunub.

Məsələyə münəsibət bildirən Milli Məclisin spikeri Sahibə Qafarova bunaqlıqla ölkə Prezidentinin atlığı addımları yüksək qiyatlardır. Parlamentin Sodri imzaladığı səroncamda Təsəbbüs Qurupunun solahiyətlərinin vo vəzifələrinin öz əksini tapdıığını söyləyib, deputatları bu qrupda istiqamətə etdirən qeyd olunub.

Müzakirələrdə çıxış edən vitse-spiker Ziyafət Əsgərov bu günlərdə ABŞ Prezidentinin Azərbaycan Prezidentinə üvanlılığı məktubla bağlı fikirlərini açıqlayıb. O, məktubda qisa müddədə sülh müqaviləsinin imzalanmasına qeyd edildiyi söyləyib. Bildirilib ki, Prezident İlham Əliyev Ermenistana sülh təklifi ilə sürüb vo burada beynəlxalq hüququn 5 osas prinsipinin olmasının vacibliyini vurğulayıb. Ziyafət Əsgərov sülh müqaviləsinin bağlanması üçün Ermenistan konstitusiyasında Azərbaycana qarşı olan orazi iddialarının götürülməsinin vacibliyindən bəhs edib. Ermenistana iso sülh müqaviləsinin əngəlləndiriləcəyi qeyd edib. O, ölkə Prezidentinin bu məsələdə mövqeyinin Azərbaycan xalqının iradəsinə uyğun olduğunu deyib.

Cıxışlarda ölkəməzə şəhid ailələrinin dövlətin diqqət vo qayğısı ilə oxata olunduğu, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməyi bildirilib.

Müzakirələr zamanı deputatlar həmçinin Avropa Parlamentində ölkəməzə qarşı davam edən qarayaxma kampaniyasını, bu qurum üçün hərbi riyakar siyasetini pisləyiblər. Azərbaycana 44 günlük Vətən müharibəsi tətbiqindən vurulmuş zorlara bağlı müvafiq kompensasiyaların tətbiqindən bəhs edib. Millət vəkiləri bir səra digər aktual mövzulara da toxunublar.

Siyasi partiyalarla bağlı hüquqi məsalələr daha daqiq və şəffaf qaydada tənzimlənəcək

Sona gündəlikdə məsələlərin müzakirəsi başlayıb. Əvələc Azərbaycan Respublikasının Məqəsi Məclisində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda deyışiklik edilmiş barədə, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamməsəminin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" vo "Azərbaycan Respublikasının Korruksiya qarşı mübarizə üzrə

Minatəmizləmə fəaliyyəti ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

Komissiya haqqında Əsasnamənin təsdiq edilmiş barədə qanunlarda deyışiklik edilmiş haqqında, "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda deyışiklik edilmiş barədə, Azərbaycan Respublikasının Cinayət Məcələsində deyışiklik edilmiş haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsində deyışiklik edilmiş haqqında qanun layihələri üçüncü oxunuş qəbul edilib.

Milli Məclisin Sodri Sahibə Qafarova növbəti iki məsələnin uyğunlaşdırma vo daqiqləşdirme xarakteri daşıdırıñı vo "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun təslibinə oxasan, bu qanun layihələrinin bir oxunuş qəbul edileceyini deyib.

Hüquq siyaseti vo dövlət quruculuğu komitəsinə sadı müavini Elşən Məsayev "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bezi qanunlarında deyışiklik edilmiş barədə qanun layihəsinə təqdim edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hərbi məsələlərin hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklikləri siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması vo loygudan hückumiyyəti ilə bağlı məvcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını tömən edəcək. Layihədə oks olunmuş deyışiklik



Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqcularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında

Ə S A S N A M Ə

Əvvəl 6-ci səh.

3.20. Furajka tünd-zeytun röngli kitelin hazırlanıldığı parçadan tikilir, oval formalı dəbicikdən, təpə, dövrə, gülük hissələrindən, hərbi qulluqcuların heyətinə uyğun olaraq qızılı və qara röngli çənəaltı qayısqıdan və kiçik ölçülü düymələrdən ibarətdir. Təpə hissəsinin konarına həmin parçadan eni 3 mm olan kant tikilir. Ön hissədə furajkanın dövrəsində qızılı röngli tikişək kokaard vardır. Günlük zabitlər üçün tünd zeytun, gizlərlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqcular üçün isə qara röngli. Günlüyün üstüne və ya baş zabitlər üçün müyyən edilmiş qızılı röngli naxşı olan üzükli tikişək (şəkillər 22, 23).

3.21. Qadın hərbi qulluqcular üçün nəzərdə tutulmuş şlyapa tünd-zeytun röngli parçadan, təpə hissəsinin konarına həmin parçadan eni 3 mm olan kant tikilir. Şlyapanın ön hissəsinin ortasında qızılı röngli tikişək kokaard vardır (şəkil 26).

3.22. Pilotka tünd-zeytun röngli parçadan tikilir. Pilotkalarnın yan sothini yuxarı hissəsində ali zabitlər üçün 5 mm, digər zabitlər üçün 2 mm enində qızılı röngli zəlaq tikilir (şəkil 26).

4. Sohra geyim forması

4.1. Agentliyin hərbi qulluqcularının sohra geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları addır:

4.1.1. istifadədirilmiş qış gödəkçəsi - kamuflaj röngli;

4.1.2. istifadədirilmiş qış şalvari - kamuflaj röngli;

4.1.3. qış gödəkçəsi - kamuflaj röngli;

4.1.4. qış şalvari - kamuflaj röngli;

4.1.5. yay gödəkçəsi - kamuflaj röngli;

4.1.6. yay şalvari - kamuflaj röngli;

4.1.7. yun köynək - qara röngli;

4.1.8. uzunqol və qısaqlı mayka - qara röngli pambıq parçadan;

4.1.9. şorş - kamuflaj röngli yun (pambıq) parçadan;

4.1.10. uzunboğaz çökəm - qara röngli;

4.1.11. olçək - qara röngli;

4.1.12. corab - qara röngli;

4.1.13. papaq - ali zabitlər üçün boz və tünd-qohvoyi röngli többi qaragül dərisindən, polkovniklər üçün boz röngli többi qaragül dərisindən, digər hərbi qulluqcular üçün boz röngli sünə xəzədən;

4.1.14. qış furajkası - kamuflaj röngli;

4.1.15. şalvar qayışı - tünd-zeytun röngli;

4.1.16. yay furajkası - kamuflaj röngli;

4.1.17. uzunqol və qısaqlı alt paltarı - qara röngli pambıq parçadan;

4.1.18. sukeçirməyən pləş-örtük - kamuflaj röngli.

4.2. İstifadədirilmiş qış gödəkçəsi kamuflaj röngli parçadan tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz röngində taxılıb-çıxırların poqonları üçün komerciklər və rəvəndi. Kəmərinə basdırılmışdır. Gödəkçə oteynədək astarlıdır. Küçük hissəsi bütövdür. Gödəkçənin taxılıb-çıxırları istifadədirilmiş astarı vardır. Qolları ikitiklidir, dörsə hissələrinə gödəkçənin öz röngində əlavə qat tikilir, göllərinin ağızı komercikləridir. Gödəkçənin içərisində bel soviyyəsindən tənzimləyici qaytan keçirilir. Gödəkçə bel komərsiz geyinilir. Ali zabitlər üçün gödəkçənin tünd-qohvoyi və ya boz röngli többi qaragül dərisindən taxılıb-çıxırların yaxalığı vardır. Laylarında yan kosmə qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22-23).

4.3. İsti sohra şalvari üst və isti astar-dan ibarətdir. Şalvar sağ, sol kəmərlə olub, yan ciblidir. Kəmər rombşəkilli bəzək tikişək ilə sırmışdır. Yan cibdən aşağıda iri-hocmli üstdənqoyma cib və 2 ilgəklə cib qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22-23).

4.4. İsti sohra şalvari üst və isti astar-dan ibarətdir. Şalvar sağ, sol kəmərlə olub, yan ciblidir. Kəmər rombşəkilli bəzək tikişək ilə sırmışdır. Yan cibdən aşağıda iri-hocmli üstdənqoyma cib və 2 ilgəklə cib qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22-23).

hissədən düymə və ilgəyin ikisi komərdə olmaqla 5 düymə ilə düymələnir. Yan cib qapqları konarın 0,5 sm enində bəzək tikişək qoyulur. Şalvarın aşağı hissəsi ləntə yığılır. İsti araqatlı astar birloşdürücü kəmərlə olub, arxa və ön hissələr bir-birinə paralel tikişlərlə araqatlı ilə sırımlı. Astarın ön hissəsi 2 düymə komərdə olmaqla 5 düymə ilə bağlanır. Addım tikişinə astar şalvara birləşdirmək üçün aşağıda 6 sm məsafədə lənt tikilir. Yan tikişin aşağı hissəsi 10-12 sm uzunluğunda açıq saxlanılır (şəkillər 22, 23).

4.4. Qış gödəkçəsi astarlıdır. Önhissənin mərkəzində 5 qızılı düymə ilə bağlanır. Gödəkçənin dəsə soviyyəsində üstdənqoyma (maili, bir-birinə simmetrik) qapaklı ciblər tikilir. Dəsə soviyyəsində tikilən ciblərin eni 13 sm, hündürlüyü isə qapqaqla birləlikdə 16 sm olmalıdır. Üst cibin qapqaqları cib teksiləti yığıtanı vəsitsələr borkildəmildir. Gödəkçənin sağ dəsə cibinin qapğı üzərinə üstündə hərbi qulluqcunun soyadı və qan qrupu göstərilən kamuflaj röngli tikişək. Daxili komərcik qol qısa qol əməlo gətirməsinə xidmət edir. Daxili komərciyi bağlamaq üçün her iki qola üzəndə, dörsədən yuxarı, ciyin tikişindən 23 sm məsafədə düymə ilə bağlanır. Qolun qol dibinə bərələşdirilən tikişinə ciyin soviyyəsində qoyulan komərciyin bir ucu tikilir, komərciyin digər ilgəklə ucu ciyin tikişinə yaxalıq altında bir düymə (düymənin qol dibinə tikişindən ciyin soviyyəsində məsafəsi aži 13 sm olmalıdır) ilə bağlanır. Kəmərciyin eni ciyin nahiyyəsində 5 sm, ucunda isə 3,5 sm olmalıdır. Gödəkçə dik durumu və qatlanma bilən yaxalıqlı olmalıdır. Gödəkçənin beli qaytanla yığılır. Yaxalığın hor iki sonuna lənt tikilir. Bort, yaxalıq, cib qapqları, komərcik və manjet, kənardan 0,5 sm enində bəzək tikişək qoyulur. Sol bortun konarından 3,5 sm məsafədə bəzək tikişək tikilir. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).

4.5. Qış şalvari koməri ilə bütünə bincimli, yan ciblidir. Yan ciblərindən aşağıda iri-hocmli üstdənqoyma, qapqaqlı cib tikilir. Cib qapqları cib teksiləti yığıtanı vəsitsələr borkildəmildir. Komər boyu borabor məsafələrdə 4 sm hündürlüyündə 7 ədəd körpük və bir-birindən eyni məsafədə 3 ədəd düymə ilə borkidilən komərcik tikişək. Kəmərciyin uzunluğu 6-7 sm olmalıdır. Qolun qol-dibinə bərələşdirilən tikişinə ciyin soviyyəsində qoyulan komərciyin bir ucu tikilir, komərciyin digər ilgəklə ucu ciyin tikişinə yaxalıq altında bir düymə (düymənin qol dibinə tikişindən ciyin soviyyəsində məsafəsi aži 13 sm olmalıdır) ilə bağlanır. Kəmərciyin eni ciyin nahiyyəsində 5 sm, ucunda isə 3,5 sm olmalıdır. Gödəkçə dik durumu və qatlanma bilən yaxalıqlı olmalıdır. Gödəkçənin beli qaytanla yığılır. Yaxalığın hor iki sonuna lənt tikilir. Bort, yaxalıq, cib qapqları, komərcik, manjet, kənardan 0,5 sm enində bəzək tikişək qoyulur. Sol bortun konarından 3,5 sm məsafədə bəzək tikişək tikilir. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).

4.6. Qış şalvari koməri ilə bütünə bincimli, yan ciblidir. Yan ciblərindən aşağıda iri-hocmli üstdənqoyma, qapqaqlı cib tikilir. Cib qapğı 2 düymə 2 ilgəklə bağlanır. Komər boyu borabor məsafələrdə 4 sm hündürlüyündə 7 ədəd körpük və bir-birindən eyni məsafədə 3 ədəd düymə ilə bağlanan komərcik tikişək. Kəmərin arxa hissəsindən 3 diymə qızılı bağlanır. Arxa və yan cib qapqları konarın 0,5 sm enində bəzək tikişək qoyulur. Sol bortun konarından 3,5 sm məsafədə bəzək tikişək qoyulur. Şalvarın arxa hissəsi elastik qaytanla yığılır. Şalvarın aşağı hissəsində 2,5-3 sm olan rezinin tikişək qapğı ilə bağlanır. Yaxalığın hor iki sonuna lənt tikilir. Bort, yaxalıq, cib qapqları, komərcik, manjet, kənardan 0,5 sm enində bəzək tikişək qoyulur. Küçük hissəsi bütövdür. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).

4.7. Yarı şalvari koməri ilə bütünə bincimli, yan ciblidir. Yan ciblərindən aşağıda iri-hocmli üstdənqoyma, qapqaqlı cib tikilir. Cib qapqları cib teksiləti yığıtanı vəsitsələr borkildəmildir. Komər boyu borabor məsafələrdə 4 sm hündürlüyündə 7 ədəd körpük və bir-birindən eyni məsafədə 3 ədəd düymə ilə bağlanan komərcik tikişək. Kəmərin arxa hissəsindən 3 diymə qızılı bağlanır. Arxa və yan cib qapqları konarın 0,5 sm enində bəzək tikişək qoyulur. Küçük hissəsi bütövdür. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).

4.8. Yun köynək qara rönglidir, yundan toxunular. Yaxası bozqırıcıdır. Yun köynək qara röngli tikişək. Gödəkçənin sağ röngindən taxılıb-çıxırların poqonları üçün komerciklər və rəvəndi. Kəmərinə basdırılmışdır. Gödəkçənin beli qaytanla yığılır. Yaxalığın hor iki sonuna lənt tikilir. Bort, yaxalıq, cib qapqları, komərcik, manjet, kənardan 0,5 sm enində bəzək tikişək qoyulur. Küçük hissəsi bütövdür. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).

4.9. Uzunqol və qısaqlı mayka - qara röngli yun (pambıq) parçadan;

4.10. Şorş - kamuflaj röngli yun (pambıq) parçadan;

4.11. Olçək - qara röngli;

4.12. Corab - qara röngli;

4.13. Papag - ali zabitlər üçün boz və tünd-qohvoyi röngli többi qaragül dərisindən, polkovniklər üçün boz röngli többi qaragül dərisindən, digər hərbi qulluqcular üçün boz röngli sünə xəzədən;

4.14. Qış furajkası - kamuflaj röngli;

4.15. Şalvar qayışı - tünd-zeytun röngli;

4.16. Yay furajkası - kamuflaj röngli;

4.17. Uzunqol və qısaqlı alt paltarı - qara röngli pambıq parçadan;

4.18. Sukeçirməyən pləş-örtük - kamuflaj röngli.

4.2. İstifadədirilmiş qış gödəkçəsi kamuflaj röngli parçadan tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz röngində taxılıb-çıxırların poqonları üçün komerciklər və rəvəndi. Kəmərinə basdırılmışdır. Gödəkçə oteynədək astarlıdır. Küçük hissəsi bütövdür. Gödəkçənin taxılıb-çıxırları istifadədirilmiş astarı vardır. Qolları ikitiklidir, dörsə hissələrinə gödəkçənin öz röngində əlavə qat tikilir, göllərinin ağızı komercikləridir. Gödəkçə beli tənzimləyici qaytan keçirilir. Gödəkçə bel komərsiz geyinilir. Ali zabitlər üçün gödəkçənin tünd-qohvoyi və ya boz röngli többi qaragül dərisindən taxılıb-çıxırların yaxalığı vardır. Laylarında yan kosmə qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22-23).

4.3. İsti sohra şalvari üst və isti astar-dan ibarətdir. Şalvar sağ, sol kəmərlə olub, yan ciblidir. Kəmər rombşəkilli bəzək tikişək ilə sırmışdır. Yan cibdən aşağıda iri-hocmli üstdənqoyma cib və 2 ilgəklə cib qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22-23).

4.4. İsti sohra şalvari üst və isti astar-dan ibarətdir. Şalvar sağ, sol kəmərlə olub, yan ciblidir. Kəmər rombşəkilli bəzək tikişək ilə sırmışdır. Yan cibdən aşağıda iri-hocmli üstdənqoyma cib və 2 ilgəklə cib qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən tünd-yaşıl röngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22-23).

4.5. İsti sohra şalvari üst və isti astar-dan ibarətdir. Şalvar sağ, sol kəmərlə olub, yan ciblidir. Kəmər rombşəkilli bəzək tikişək ilə sırmışdır. Yan cibdən aşağıda iri-hocmli üstdənqoyma cib və 2 ilgəklə cib qapaklı cibləri vardır. Gödəkçənin sol qolunun xərici sothino Agentliyə mənsubiyəti bildirən



Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri

Əvvəlki 7-ci sah.



Şəkil 1. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin qış mərasim geyim forması.



Şəkil 2. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının qış mərasim geyim forması.



Şəkil 3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının qış mərasim geyim forması.




Şəkil 4. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin yay mərasim geyim forması.




Şəkil 5. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının yay mərasim geyim forması.



Şəkil 6. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının yay mərasim geyim forması.



Şəkil 7. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi ali zabitlərinin qış yanımpaltosunda gündəlik geyim forması.



Şəkil 8. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın ali zabitlərinin qış yanımpaltosunda gündəlik geyim forması.



Şəkil 9. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının demisəzon palto da gündəlik qış geyim forması.



Şəkil 10. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının demisəzon palto da gündəlik qış geyim forması.



Şəkil 11. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin demisəzon göndəkcəde gündəlik geyim forması.



Şəkil 12. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının demisəzon göndəkcəde gündəlik geyim forması.



Şəkil 13. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının demisəzon göndəkcəde gündəlik geyim forması.



Şəkil 14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının kitedə gündəlik yay geyim forması.



Şəkil 15. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının kitedə gündəlik yay geyim forması.

Ardı 9-cu sah.





Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri

Əvvəlki 8-ci səh.



Şəkil 16. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin qısaqol köynəkde gündəlik geyim forması.




Şəkil 17. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının qısaqol köynəkde gündəlik geyim forması.



Şəkil 18. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin uzunqol köynəkde gündəlik geyim forması.



Şəkil 19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının uzunqol köynəkde gündəlik geyim forması.




Şəkil 20. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin yun köynəkde gündəlik qış geyim forması.




Şəkil 21. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın hərbi qulluqçularının yun köynəkde gündəlik qış geyim forması.




Şəkil 22. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin istiqdərləndirilmiş göndəcədə qış sahra geyim forması.



Şəkil 23. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının sahra geyim forması.



Şəkil 24. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin xüsusi sidmə geyim forması.



Şəkil 25. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının qırqlaşdırma nişanlarının hərbi geyim formasında daşınması.




Şəkil 26. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının yay baş geyimləri.



Şəkil 27. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının qış baş geyimləri.



Şəkil 28. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının sahra baş geyimləri.



Şəkil 29. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının baş geyimlərindən kokardaların ölçüləri.



Şəkil 30. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının baş geyimlərindən kokardaların günlükleri.




Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri


Dövrlə 9-cu səh.




Şəkil 31. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin poqonları




Şəkil 32. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının gündelik geyim formasındaki taxılıb-çıxılan poqonları




Şəkil 33. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının sehra geyim formasındaki taxılıb-çıxılan poqonları




Şəkil 34. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının mərasim geyim formasındaki taxılıb-çıxılan poqonları



Şəkil 35. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabitlərinin və zabitlərin tikilimi və taxılıb-çıxılan poqonlarında yerləşdirilmiş ilduzların sayı və emblemlərin ölçüsü



Şəkil 36. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabitlərinin və zabitlərin sehra geyim formasında tikilimi və taxılıb-çıxılan poqonlarında yerləşdirilmiş ilduzların sayı və emblemlərin ölçüsü



Şəkil 37. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin gizirlerinin və muddədən artıq həqiqi hərbi qulluqçularının tikilimi və taxılıb-çıxılan poqonlarında yerləşdirilmiş ilduzların sayı və emblemlərin ölçüsü



Şəkil 38. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasındaki düymələr və qalstuk üçün sıxacular


Şəkil 39. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının yaxa nişanları



Şəkil 40. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının gündəlik hərbi geyim forması ilə dəşdigi ol çantası



Şəkil 41. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının fərqliidirme qol və döş nişanı.



Şəkil 42. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının məharət dərcələri



REGIONLAR

Regionda fəaliyyət göstərən iş adamları Füzuliyə toplaşdırılar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiçıları ilə görüş keçirib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektiň istirak etdiyi görüsde vergiçilərinə göstərilən xidmətlər, işgaldən azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dəvətçiliyi zəmanət ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalasdırılması bəredən mölumat verilib.

Tədbirdə çıxış edən Sahibkarlıq İnkıfəti Fonduunun (SİF) İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti barədə danişib. Bildirib ki, işgaldən azad edilmiş ərazilərdə bə gündək icra olunan layihələrin maliyyələşdirilməsində 24 milyon manatadək güzəştli kreditin ayrılmış tomin edilib. O, bu



mexanizmini sahibkarları çatdırmaqla fondun xüsusiyyəti mənşəti olduğunu vurğulayıb. Qeyd edib ki, SİF üzənədikləri çətinliklərlə həlli istiqamətdən sahibkarlara salahiyətləri çərçivəsində dəstək verməyə hazırlıdır.

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin roisi Ələkbər Məmmədov işgaldən azad olunmuş ərazilərə böyük qayğılı programı ilə bağlı bir sərə meqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inki-

safı istiqamətində dövlət torofindən atılan addımlar barədə geniş məlumat verib. Diqqət qədirlər ki, sahibkarlıq inkişafına yönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması, işçi qüvvəsinin celb olunması, infrastrukturun böyüməsi baxımdan önemlidir.

Görüsde qeyd olunub ki, işgaldən azad olunmuş ərazilərdə fealiyyət göstərən vergiçilərinin monitorinqi aparılıb və esas məqsəd sa-

hibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmasına qeydiyyətdən sonra təqdim olunmalıdır. Çünkü məhz qeydiyyatda olan sahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu olde edərək vergi güzəştlərindən yararlanır biləcəklər.

Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir istirakçılarının məraqlandırın suallar cavablandırılıb.

Lazım QULİYEV,
"Azərbaycan"

Siyəzən rayonunda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Siyəzən rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Kənd təsərrüfatı toynaklı məhsul və texnologiyaların sərgiləndiyi festivalda növbəti toxum sorgi-satis və kredit yarmarkaları təşkil edilib.

Festivalda ölkədə fealiyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış dövlət və özəl bölməni təmsil edən qurum və şirkətlər iştirak ediblər. Yarmarkada sertifikatlı toxumun iştünlükleri barədə fermerlər üçün maarifləndirmə sessiyaları təşkil olunub.

Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rəyonaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olub və göləcək ökinər üçün öz sifarişlərini veriblər.

Siyəzən rayonundakı festivalda toxum sorgi-satis ilə yanaşı, festivalların onunən uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvurma metod və texnologiyaları, gübre, pestisid nümunələri aqrar sahəyə məxsus digər məhsullar, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təsəssübünün prioritetlərinə uyğun məhsullar sərgilənib. Sərgi bölməsinə onənəvi məhsullarla yanaşı, alternativ enerji qırğuları, eko-loji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-torvəz toxumları nümayiş olunub.

Tədbir zamanı aqrar sahənin prioritet istiqamətləri üzrə fermerlər üçün təlimlər təşkil edilib.

Festivalda "Agro Dairy" MMC-nin baş aqronomu Tacəddin Misişzade tərəfindən "Toxumçuluğun cari vəzifəyyəti" mövzusunda toxum istehsalçılarına və fermerlərə təlimlər keçirilib, fermerlər məraqlandırın suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Festival çərçivəsində homçının Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən "Zərərləri organizmılara qarşı integrir mübarizə üsulu və tətbiqi" mövzusunda təlim keçirilib.

Festival çərçivəsində maraqla qarışan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran mövzular üzrə məsləhət və tövsiyələr verilib.

Akif ƏLİYEV,
"Azərbaycan"

Naxçıvanda ağacların köçürülməsi üçün yeni avadanlıq alınıb

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində muxtar respublikanın Ekologiya və Tabii Sərvətlər Nazirliyi tərəfindən bir sira tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mötbəuat idmətindən AZERTAC-Naxçıvan bürüşü bildirilib ki, dövlət proqramına uyğun olaraq yaşlılaşdırma tədbirlərinin aparılması və yaşlılıq sahələrinə idmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmlər, eyni zamanda ağacların többi şəraitden ayrılmadan köçürülməsi üçün avadanlıq alınıb.

Qeyd edək ki, qazma genişliyi 2, dörənliliyi isə 1,5 metrdən çox olan bu maşın-mexanizm vasito-

si ola diimetri 30 santimet və dəha çox olan ağacları müxtəlif orazılara köçürmək mümkün olaçaq. Neticəde köçürülen ağaclar többi mühütdən ayrılmadıqdan quruma tohlükəsi aradan qaldırılacaq.



silə diametri 30 santimet və dəha çox olan ağacları müxtəlif orazılara köçürmək mümkün olaçaq. Neticəde köçürülen ağaclar többi mühütdən ayrılmadıqdan quruma tohlükəsi aradan qaldırılacaq.

Cari ilin noticələri də pi olma-

mışdır. 4 min 266 fermer tərəfindən 28 min hektarda kartof okılmışdır. Həmin sahələrdən 81 min 760 ton

Milli Qəhrəmanın doğum günü qeyd edilib

Samux rayonunda Milli Qəhrəman İş-gəndərov Elton Xal-dədin oğlunun doğum günü qeyd olunmuşdur.

Tədbirdə rayon rəhbərləri, şəhid ailələri, qaziler, hüquqmühafizə orqanlarının, idarə, müəssisə və taşķıtların, itimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli Qəhrəmanın məzəri ziyanı olunduqdan sonra tədbirdə çıxış edən rayon icra-hakimiyyətinin başçısı Firdovsi Əliyev diqqət qədər kimi, Elton 2009-cu il iyun 18-də



tənəvvər oğlanları on min-lərlə, yüz min-lərlə olduğunu deyib, göstərlər diqqət və qayğıya görə dövlət başçısına ailəsi adından minnətdarlığını bildirib.

Qazaxdakı mebel fabriki daha çox keyfiyyətə fikir verir

Qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, bölgələrdə möşğulluğun tomin olunması istiqamətində tədbirlər davam edir.

Dövlət başçısının birbaşa teşəbbüs və dəstəyi sayesində müxtəlif bölgələrdə böyük sənaye zonalarının yaradılması, ayri-ayrı iş adamları tərəfindən yeni istehsal obyektlərinin istifadəyə verilməsi həmin tədbirlərin göstəricisidir.

Bu baxımdan Qazax rayonu da istisna deyil. Sahibkarlığın inkişafına meydan verilməsi və iş adamları üçün yaradılan şərait noticəsində rəyonda yeni istehsal obyektləri, o cümlədən

kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən müəssisələr açılır.

Bəlo müəssisələrdən biri də "Massive mebel" MMC-dir. MMC-nin təsisçisi Vüqar İsaev deyir ki, hazırda 39 nofər işçinin çalışdığı fabrikdə qonaq, yataq, mətbəx mebelləri istehsal olunur. Fabrikdə keyfiyyət xüsusi fikir verilir. Bələ buna görə də müəssisə alıcı saridən körflər qəmkər. Cümlə MMC-nin osas məqsədi yüksəkkeyfiyyətli məhsul istehsal etməklə ailələrin etimadını doğrultmaqdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

300-dən çox Ağalı sahənin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təbəqəsində Dövlət Məşğulluq Agentliyi Zongolian Ağalı kəndindən köçürülmüş sahələrin inşası təminatı istiqamətində ardıcıl işlər aparır.



Onlardan artıq 313 sahənin möşğulluğu təmin edilib. Habelə Ağalı sahələrindən 26 nofər üçün özüntümosqulluq programı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sahənə peşə hazırlığı kurslarına call edilib.

2022-ci ilin may ayında Ağalı kəndində ilk "Smart DOST" məntəqəsi açıldı. Habelə Ağalı sahələrindən 26 nofər üçün özüntümosqulluq programı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sahənə peşə hazırlığı kurslarına call edilib.

Torpağa baş əyməsən, başın uca olmayıacaq

Cəlilabadlı fermerlər bu sadə həqiqəti çoxdan dərk ediblər



məhsul oludur. Yağışlar dəməyo torpaqlarda normal çıxış almağa və yaz aylarında onların inkişafına şərait yaratır.

Bununla yanaşı, fermerlər də ökinələrin yemlənməsi və ziyanvericilər qarşı mübarizə tədbirlərinin görülməsi, əlaqələrin səpilməsi işini vaxtında həyata keçirmişlər. Çökələn zəhmət, görülən tədbirlər noticəsiz qalmışdır.

Hər hektardan 32,3 sentner buğda, 26,8 sentner arpa biçilmişdir ki, bu da əvvəlcə idmədən xəyli çoxdur. Fermerlərən Lətif Ağayev, Etibar Hüseynov, Vahid Ağayev, Vüqar Musayev dən yaxşı noticələr oldı edərək hər hektardan 36 - 38 sentner məhsul götürmürələr. Taxılçı fermerlər hər hektardan 30 sentner arpa biçilmişdir.

Taxılçılar qarşı mübarizə tədbirlərindən yaradılırlar. Çəlilabadlı fermerlər də idmədən xəyli çoxdur. Fermerlərən Lətif Ağayev, Etibar Hüseynov, Vahid Ağayev, Vüqar Musayev dən yaxşı noticələr oldı edərək hər hektardan 36 - 38 sentner məhsul götürmürələr. Taxılçı fermerlər hər hektardan 30 sentner arpa biçilmişdir.

Taxılçılar qarşı mübarizə tədbirlərindən yaradılırlar. Çəlilabadlı fermerlər də idmədən xəyli çoxdur. Fermerlərən Lətif Ağayev, Etibar Hüseynov, Vahid Ağayev, Vüqar Musayev dən yaxşı noticələr oldı edərək hər hektardan 36 - 38 sentner məhsul götürmürələr. Taxılçı fermerlər hər hektardan 30 sentner arpa biçilmişdir.

Taxılçılar qarşı mübarizə tədbirlərindən yaradılırlar. Çəlilabadlı fermerlər də idmədən xəyli çoxdur. Fermerlərən Lətif Ağayev, Etibar Hüseynov, Vahid Ağayev, Vüqar Musayev dən yaxşı noticələr oldı edərək hər hektardan 36 - 38 sentner məhsul götürmürələr. Taxılçı fermerlər hər hektardan 30 sentner arpa biçilmişdir.

Taxılçılar qarşı mübarizə tədbirlərindən yaradılırlar. Çəlilabadlı fermerlər də idmədən xəyli çoxdur. Fermerlərən Lətif Ağayev, Etibar Hüseynov, Vahid Ağayev, Vüqar Musayev dən yaxşı noticələr oldı edərək hər hektardan 36 - 38 sentner məhsul götürmürələr. Taxılçı fermerlər hər hektardan 30 sentner arpa biçilmişdir.

man rayonda üzüm bağlarının həcmi 30 min hektara çatmışdır. 1982-ci ilde Cəlilabadda 209,2 min ton üzüm yetişdirilmişdir. Məhsuldarlığın və məhsul idmələr artmasının yaşıyış səviyyəsinin yüksələməsi, tiki-tiki-quruculuq işlərinin genişləndirilməsinə imkan vermişdir. Yeni

üzüm emalı zavodları, istehsal məhsusları bina təkildilərdir. Məhsuldarlığın qarğıdalı sahələrindən 462 hektarın məhsulü yığılmışdır. 573 hektarın məhsulü isə hələ toplanmamışdır.

Təkrar ökinə sahələrindən 148 hektar şəkər çوغundurunun yığımları başlanılmışdır.

2024-cü ilə rayon üzrə digər kənd təsərrüfatı məhsulları da istehsal olunmuşdur. 8,7 tondan çox nofər, 391 ton merci, 279,3 ton lərgə, 320 ton qarğıdalı donı, 466 ton gündəbələr üzündən sonralar üzüm bağları, şorab zavodları dağıldılaraq yox edilmişdir.

Müsteqilliyimiz bərpa olunduqdan sonra üzümçülüyə münasibət yenidən dayışdırıb. Bu sahədə rayonun keşmisi şöhrətin qaytarmaq üçün xarici ölkələrdən daha məhsuldur və keyfiyyətli tinglər gotirilir. Yeni şorablar salınır. 1410 hektar üzüm bağlarından cari il 19 min 920 ton üzüm yetişdirilir. Hər hektardan məhsuldarlığı 120 sentner olmalıdır. İstehsal edilən həmin üzümün 306 tonu ixrac edilmişdir.

Colilabadda torpaq elə m



Mədəniyyət



● Qorunan ırsimiz

Oxucu rəğbəti qazanan 45 yaşlı kitabxana

Kitabxanaların yaranmasını insanlar ilk günlərdən böyük maraqla qarşılıyırlar. Elm öyrənmək, kitab oxumaq istəyənlər həvəslə bù məkanə üz tutaraq biliklərini artırırlar. Kitabxanalarla tədqiqatlar aparan alımlar zaman-zaman insanlıq, bəşəriyyətə xidmət ediblər.

Tarixi mənbələrin verdiyi məlumatlara görə, kitabxanalar ilk dəfə qədim Şumerədə yaranıb. Bunda sonra bu elm ocaqları yaşayış-yavaş başqa ölkələrde da ayaq açıb. Zamanında qədimliyi və dəyəri ilə daim öyününə qıyməti kitabxanaların biri do Assur hökmərdən tərəfindən yaradılıb. Kitabxanalar insanların elmə olan marağını daha da artırıb.

Azərbaycanda ilk kitabxanaların yaranması V əsre - Qafqaz Albaniyası dövründə gedib çıxır. O zaman 52 hərfdən ibarət olan əlifbəmin tərtibindən sonra bir çox dəyərlər kitab albən dilinə çevrilir. Xristianlıq dininin hökməndən Albniyada kitabxanalar osasən kilsələrdə yaradılırdı. IX-X əsrlərdə islamın vahid inanc sistemi kimi hökmənlənməsindən sonra isə kitabxanaların da, kitabların da sayı artıb. Orta əsrlər Azərbaycanında kitabxana işinən daha çox üç istiqamətde inkişaf etdiyi aydın görünür: saray kitabxanaları; məscid kitabxanaları; şairlərin, alımların, filosofların şəxsi kitabxanaları. Kitabxanalar yaradıldıqca, kitablar yazıldıqca o dövrün insanları daha elmlil, daha biliqli və zəkatlı olurdular.

Bugünkü dünyamızda zənginliyi ilə tanınan ve sevilən bir çox kitabxana fəaliyyət göstərir. Yer üzünən gəzel gülşənləndən biniən olan Azərbaycan bu baxımdan cölxərləndən irəlidədir. Ölkəmizin on böyük kitabxanasi olan M.F.Axundzadə adına Milli Kitabxana təkcə Qafqazda deyil, Avropanın qitəsində, o cümlədən dünyada şöhrəti olan milli kitabxanaların biri hesab edilir.

Azərbaycanda kitabxanaların inkişafı osasən XX əsrin 70-ci illərindən başlayaraq daha geniş vüstə almışdır. Həmین illərdə kitabxana şəbəkələri xeyli genişlənmis və yenilərə yaradılmışdır. Bu sahədə qazanılan uğurlar Ulu Önder Heydər Əliyevin adı ilə six şəkildə bağlıdır. Daim xalqının işqli gələcəyini düşünən Ümummilli Lider çıxışlarında, verdiyi müsahibələrində kitabxanaları millet üçün, comiyət üçün müqddəs bir yər, mənəviyyat, biliq, zəka və elm mənbəyi adlandırdı. İnsanların elm və tərəqqi yolunda bölgəcisi olan kitabxanaların əhəmiyyətini, oradakı zəngin mədəni ərsin gələcək nəsillərə çatdırmaq istiqamətdikləri rolunu yüksək dəyərləndirdi. Ulu Öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzindən saxlayır və inkişafına böyük qayğı göstərirdi.

Prezident İlham Əliyevin ölkəmizde kitabxana, kitab mədəniyyəti və digər sahələrin inkişafına göstərdiyi xidmətlər, imzaladığı forman və sərəncamlar bu sahəyə olan diqqət və qayğınnı parlaq təzahürür. Məhz bunun notecidi ki, bu sahə daim fəaliyyətinə dəha da genişləndirir və təkmilləşdirir.



rir. Ölkəmizdə yaranan belə bir olverişli şoriat insanın menon formalşamasına, azərbaycanlıq ideolojiyasının inkişafına, ədəbiyyat, incəsənət və mədəniyyətdə böyük nüfuzluqdan artırıb. Kitabxanalarla xalqımızın milli-mədəni sorvəti, yüzliliklərlə ölçülü qədim tarixə malik mədəniyyət ocaqlarıdır. Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanalar ile tanınmışdır.

Yaxın günlərdə Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanannın 45 yaş tamam olacaq. İlkəldən bəri oxuculara xidmət göstərən bəri mədəniyyət və elm ocağı 1978-ci ildə Ulu Önder Heydər Əliyevin göstərişi ilə kütüvələrə kimi təşkil olunub və bir ildən sonra qapılarını oxucuların üzünə açıb. 2011-ci ildə həyata keçirilən islahatlar notecində M.Ş.Vazeh adına kitabxanaya Yasamal Rayon Mərkəzədir. Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxana statusu verilib.

Kitabxanaların Metodika və bibliografiya şöbəsinin müdürü Aysel Həsənova və İnförmasiya resursları şöbəsinin müdürü Tərəna Heydərova səhəbət zamanı bildirdilər ki, bu mədəniyyət müəssisəsinin öhdəsinə düşən ümido vəzifə informasiya sahəsində baş veren dayışıklılıkda iştirak etmək, münüzəmələrə olaraq insanlara yeni məlumatlar verməkdir: "Üzərimizə düşən vəzifələrin öhdəsindən gəlmək üçün müəssisə forması və metodlardan səmərəliklə istifadə edir. MKS-də həyata keçirilən informasiyaladırma prosesi oxuculara onların tələbatına uyğun hərəkətlə məlumatlar almaq imkanı yaradır. Kitabxanaların təşkil etdiyi tədbirlər bir çox veb-sayt və KIV-dən geniş işıqlandırılır. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanannın "Feybsuk" (yasamal MKS, "Sorhədsiz informasiya tribunası", "İnstaqram" (yasamal mks), "X" (yasamal MKS) şəhərətəməmələrində və "Yutub" kanalında şəhərətəmələr var. Bütün bunlar oxucularla ardiçil temas yaradır, informasiya mühadiləsi aparmaq olverişli şoriat yaradır. Uğurlu həyata keçirilən tədbirlər oxucuların mədəni və intellektual səviyyəsinin artırmasına, gənc nəsilin Vətənə, onun böyük şəxsiyyətlərinə məhabbet hissələrini aşılamaq, hərbi-vətənpərvərlik təbliğini formalaşdırma xidmət edir".

Suşa şəhərinin 2024-cü ildə "İslam dönyəsinin mədəniyyəti paytaxtı" elan edilməsi ilə əlaqədar M.Ş.Vazeh adına Mərkəzi Kitabxanannın "Feybsuk" (yasamal MKS, "Sorhədsiz informasiya tribunası", "İnstaqram" (yasamal mks), "X" (yasamal MKS) şəhərətəməmələrində və "Yutub" kanalında şəhərətəmələr var. Bütün bunlar oxucularla ardiçil temas yaradır, informasiya mühadiləsi aparmaq olverişli şoriat yaradır. Uğurlu həyata keçirilən tədbirlər oxucuların mədəni və intellektual səviyyəsinin artırmasına, gənc nəsilin Vətənə, onun böyük şəxsiyyətlərinə məhabbet hissələrini aşılamaq, hərbi-vətənpərvərlik təbliğini formalaşdırma xidmət edir".

"Səriyyə" filminin nümayiş tarixi məlum olub



Aktor, rejissor və ssenariist Əlixan Rəcəbovun "Səriyyə" filminin premyerası noyabrın 29-da reallaşacaq.

Filmə rolları Xalq artisti Şamil Süleymanlı, aktyorlar İbrahim Laçın və Cəmil Əhmədov canlandırıblar. Yeni ekran işi 14 yaşlı qızın ailəsi ilə təhsil uğrunda mübarizəsindən bəhs edir.

Səriyyə komediyə janrında çəkilən filmin bütçəsi 157 min manat təşkil edib.

Beynəlxalq Muğam Mərkəzində gənc rəssamın fərdi yaradıcılıq sərgisi açılıb



gini oks etdirən əsas rəmz Simurq quşudur. Simurq oyanmağın, yanib yenidən doğulmağın, həyata dəha

mükəmməl formada davam etməyin simvoludur.

Gənc rəssam Aygün İlyasova çıxışında Simurqu nəfsindən arımağın və insannı həqiqi mənliyinə çatmağın vəhdəti olaraq adlandırıb. "Hər birimizin daxilində bir Simurq yatrı və bizim həyətə yaşıdığımız çətin anlar o Simurqu oyatmağa xidmət edir. Oyanış tez olsan isə müdrik insandır", - deyə rəssam oləvib.



Oktabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrının sohnəsində gərkivli yazıçı-dramaturq İlyas Əfəndiyevin eyniadlı pəsi osasında hazırlanmış "Sən həmişə mənimləşən" tamaşası yenidən nümayiş olunacaq.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Logman Kərimovdur.

"Sən həmişə mənimləşən" pəsi teatr sohnələrindən illər əvvəl tamaşaçıya qoyulsada, mövzusu və qaldırıldığı problem bu gün də aktualdır. Tamaşaçı corəyan edən hadisələr müasir zamanla səsləşir.

"Sən həmişə mənimləşən" yenidən səhnədə



Bakıda "Zamanını aşan miras - İpək yolu" adlı beynəlxalq sərgi açılıb

Ekspozisiyada İpək yolu istiqamətini əhatə edən 41 sənətkarın əsəri nümayiş olunur

Oktjabrin 22-də Muzey Mərkəzinin sərgi qaleynəsində "Zamanını aşan miras - İpək yolu" adlı beynəlxalq sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sorğu Türkçənən İnsan və Mədəniyyət Hərakatı Sənət Birliyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanlı səfirliliyi, Konya Büyüksəhər Bölgəsi, Türk Dünyası Bölgələri, Birliliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi və Bakı Rəsmi Qalereyasının dəstəyi ilə təşkil olunub.

Əvvəlcə iştirakçılar layihədən bəhs edən videoçarxa baxıblar. Videoçarxda qədim İpək yoluñun keçidiyi coğrafi ərazilərdə inkişaf edən mədəniyyət və sonət dünəninin bu günə de yasadıldıgi bildirilib.

İnsan və Mədəniyyət Hərakatı Sənət Birliyinin söri, tədbirin koordinatoru Meryəm Güney həyata keçirdikləri "Zamansız miras İpək yolu" layihəsi barədə məlumat verib: "Bu layihə minililiklər boyu keçidiyi bütün bülğələrin sivilizasiya izlərini daşıyan,



qeyri-adi tarixi-mədəni zənginliyi özündə etibən edən İpək yoluñun tarixi missiyasını xatırlatmadı, türk dünəni ilə olan əlaqələrimizin inkişafına töhfə verək, goləcək birgə layihələr üçün zəmin yaratmaq, elm və sonət dünənizə yeni əsərlər getirmək möqsədi daşıyır".

Bildiril ki, layihə çörçivəsində Türkiye, Azərbaycan, Özbəkistan, Qazaxistən, Qırğızistən, Çin, Əfqanistən, Pakistan, İran və Suriyadən olan sənətkarlar mövzuya uyğun hazırladıqları əsərlər Bakıda sərgilənəcək. Həmçinin müxtəlif ölkələrdən qatılan sonət və elm adamlarının iştirakı ilə təşkil olunan simpoziumda İpək yoluñun tar-

xini, mühüm mərkəzlərini, dil və ədəbiyyatını, elm və incəsənətini, memarlığını və təcəritini bir çox aspektde əhatə edən məruzələr dinləniləcək. "Düsənürum kəl, belə layihələr bizi bir-birimizə dəham, elm və sonət dünənizə yeni əsərlər getirmək möqsədi daşıyır".

Səfir diqqətə çatdırıb ki, bugünkü ekspozisiyada İpək yoluñ istiqamətinə əhatə edən 41 sənətkarın xəttatlıq, toxhib, miniatur, ebru, qələm işi (qravür xott), aqacyma, sədefdüzəm, keramika, zinot əşyaları və digər əsərləri nümayiş olunacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

İşləmələrə çatdırıb ki, layihə çörçivəsində İpək yoluñ istiqamətinə əhatə edən 41 sənətkarın xəttatlıq, toxhib, miniatur, ebru, qələm işi (qravür xott), aqacyma, sədefdüzəm, keramika, zinot əşyaları və digər əsərləri nümayiş olunacaq.

Səfir diqqətə çatdırıb ki, bugünkü ekspozisiyada İpək yoluñ istiqamətinə əhatə edən 41 sənətkarın xəttatlıq, toxhib, miniatur, ebru, qələm işi (qravür xott), aqacyma, sədefdüzəm, keramika, zinot əşyaları və digər əsərləri nümayiş olunacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərə tanış olublar.

Oktjabrın 26-dək davam edəcək sərgi çörçivəsində panel müzakirələr də aparılacaq.

Sonra iştirakçılar sərgidəki